

“AZRE TƏKRARSIĞORTA” ASC

**Konsolidə edilmiş Maliyyə Hesabatları və
Müstəqil Auditorların Rəyi**

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə

MÜSTƏQİL AUDİTORLARIN RƏYİ

“AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarları və Rəhbərliyinə:

Rəy

Biz “AzRe Təkrarsığorta” Açıq Səhmdar Cəmiyyətinin (“Cəmiyyət”) və onun törəməsinin (birlikdə “Qrup”) 31 dekabr 2025-ci il tarixinə təqdim edilən konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabatdan və həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabatdan, konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabatdan və konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabatdan, habelə əhəmiyyətli mühasibat uçotu prinsiplərinin qısa təsviri də daxil olmaqla, maliyyə hesabatlarına edilən qeydlərdən ibarət konsolidə edilmiş maliyyə hesabatlarının auditini aparmışıq.

Bizim rəyimizə əsasən, əlavə edilmiş konsolidə edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2025-ci il tarixinə olan maliyyə vəziyyətini, habelə göstərilən tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə nəticələrini və konsolidə edilmiş pul vəsaitlərinin hərəkətini Mühasibat Uçotunun Beynəlxalq Standartları Şurası tərəfindən dərc olunmuş MHBS Mühasibat Uçotu Standartlarına (MHBS Mühasibat Uçotu Standartları) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdə ədalətli şəkildə əks etdirir.

Rəy üçün Əsas

Biz auditini Beynəlxalq Audit Standartlarına (BAS) uyğun olaraq aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətlərimiz əlavə olaraq hesabatımızın “Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditini üzrə Auditorların Məsuliyyəti” bölməsində təsvir edilir. Biz konsolidə edilmiş maliyyə hesabatlarının auditinə aid olan etik normalar ilə Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının “Peşəkar Mühasiblər üçün Beynəlxalq Etika Məcəlləsi”nə, o cümlədən Beynəlxalq Müstəqillik Standartlarına (MBESS Məcəlləsi) uyğun olaraq Qrupdan asılı deyilik və biz digər etik öhdəliklərimizi bu tələblərə, eləcə də MBESS məəcəlləsinin tələblərinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

Digər Məsələ

Qrupun 31 dekabr 2024-cü il tarixinə və həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatları digər müstəqil auditor tərəfindən audit edilmiş və həmin auditor 30 iyun 2025-ci il tarixli hesabatında bu maliyyə hesabatları üzrə modifikasiya olunmamış rəy bildirmişdir.

31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin bir hissəsi olaraq biz, 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatlarına tətbiq olunan və 7 sayılı Qeyddə təqdim olunan düzəlişlərin auditini aparmışıq. Qeyd olunan düzəlişlər istisna olmaqla, biz Qrupun 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditində iştirak etməmişik. Nəticə etibarilə, 31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə konsolidə edilmiş maliyyə hesabatlarına dair hər hansı rəy və ya əminlik ifadə etmərik.

Konsolidə edilmiş Maliyyə Hesabatları üzrə Rəhbərliyin və Audit Komitəsinin Məsuliyyəti

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının MHBS Mühəsibat Uçotu Standartlarına uyğun olaraq hazırlanmasına və düzgün təqdim edilməsinə və rəhbərliyin fikrinə, firıldaqqılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olmadığı konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasına imkan verən zəruri daxili nəzarət sisteminin təşkilinə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş maliyyə hesabatlarını hazırladıqda, rəhbərlik Qrupu ləğv etmək və ya işini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, rəhbərlik Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fasiləsiz fəaliyyətə aid olan məsələlər haqqında məlumatların açıqlanmasına və mühəsibat uçotunun fasiləsiz fəaliyyət prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Audit Komitəsi Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

Konsolidə edilmiş Maliyyə Hesabatlarının Auditinə görə Auditorların Məsuliyyəti

Bizim məqsədimiz konsolidə edilmiş maliyyə hesabatlarında bir tam kimi, firıldaqqılıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olub-olmadığına dair kafi əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatını dərc etməkdir. Kafi əminlik əminliyin yüksək səviyyəsidir, lakin bu səviyyədə olan əminlik də əhəmiyyətli təhriflərin mövcud olduğu hallarda, BAS-a uyğun olaraq aparılmış auditin belə təhrifləri həmişə aşkarlayacağına zəmanət vermir. Təhriflər firıldaqqılıq və ya xətlər nəticəsində yarana bilər və ayrılıqda yaxud məcmu olaraq, istifadəçilərin belə hazırlanmış konsolidə edilmiş maliyyə hesabatları əsasında qəbul etdikləri iqtisadi qərarlarına təsir etmə ehtimalı olduğu halda, əhəmiyyətli hesab edilir.

Audit zamanı biz BAS-ın tələblərinə uyğun olaraq aparılan auditin bir hissəsi kimi peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarında saxtakarlıq və ya xətlər nəticəsində yaranan əhəmiyyətli təhriflərin olması risklərini müəyyən edərək qiymətləndirir, bu risklərə cavab verən audit prosedurlarını layihələndirərək həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutları əldə edirik. Firıldaqqılıq nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riski xətlər nəticəsində yaranan əhəmiyyətli təhrifləri aşkarlamamaq riskindən daha yüksəkdir, çünki firıldaqqılıq, sözləşmə, saxtakarlıq, qərəzli hərəkətsizlik, həqiqətə uyğun olmayan məlumatlardan və ya daxili nəzarətin kobudcasına pozulmasından ibarət ola bilər;
- Qrupun daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun olan audit prosedurlarının işlənilib hazırlanması üçün daxili nəzarət sistemi barədə anlayış əldə edirik;
- İstifadə edilmiş uçot siyasətinin uyğunluğunu və rəhbərlik tərəfindən həyata keçirilən uçot qiymətləndirmələrinin və əlaqəli məlumatların açıqlanmasının məqsədəuyğunluğunu qiymətləndiririk;
- Mühəsibat uçotunun fasiləsizlik prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fəaliyyətini fasiləsiz davam etdirmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və ya şərtlərlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair nəticə çıxarıyıq. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu haqqında nəticə çıxardığımız halda, auditor hesabatımızda konsolidə edilmiş maliyyə hesabatlarındakı əlaqəli məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması kifayət olmadığı halda, rəyimizi dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Bununla belə, gələcək hadisə və ya şərtlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər;
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında ədalətli şəkildə təqdim edilib-edilmədiyini qiymətləndiririk.

- Konsolidə edilmiş maliyyə hesabatları haqqında rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və fəaliyyəti ilə bağlı kifayət qədər audit sübutlarını əldə edirik. Biz qrup auditinin yönləndirilməsi, nəzarət edilməsi və nəticələrinə görə məsuliyyət daşıyıq. Biz audit rəyinə görə müstəsna məsuliyyət daşıyıq.

Biz digər məsələlərlə yanaşı auditin planlaşdırılmış həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit apardığımız zaman daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında idarəetmə səlahiyyətləri verilmiş şəxslərə məlumat veririk.

Baker Tilly Azerbaijan

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

“AZRE TƏKRARSİĞORTA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MALİYYƏ VƏZİYYƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNƏ

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə (yenidən təsnifləşdirilmiş)
Aktivlər			
Pul vəsaitləri və onların ekvivalentləri	8	12,320,627	6,825,515
Banklarda yerləşdirilmiş depozitlər	9	25,052,578	5,639,317
Amortizasiya olunmuş dəyerdə qiymətləndirilən investisiyalar	10	132,192,310	122,269,327
Digər məcmu gəlir vasitəsilə ədalətli dəyerdə qiymətləndirilən investisiyalar	11	13,176,872	11,585,741
Məhdudlaşdırılmış pul vəsaitləri	12	12,776,242	8,414,715
Sığorta müqaviləsi üzrə aktivlər	13	10,160,935	2,678,682
Təkrarsığorta müqaviləsi üzrə aktivlər	13	3,793,028	4,348,891
Qeyri-maddi aktivlər	15	708,907	399,364
Binalar və avadanlıqlar	16	1,230,378	1,055,182
İstifadə hüququ olan aktivlər	17	1,487,865	1,641,168
Təxirə salınmış mənfəət vergisi aktivi	14	327,929	699,144
Digər aktivlər	18	323,282	235,255
Cəmi aktivlər		213,550,953	165,792,301
Öhdəliklər			
Sığorta müqaviləsi üzrə öhdəliklər	13	74,736,651	48,972,173
Təkrarsığorta müqaviləsi üzrə öhdəliklər	13	896,989	153,832
İcarə öhdəlikləri	19	1,669,161	1,728,854
Vergi öhdəlikləri		2,536,475	1,844,204
Təxirə salınmış mənfəət vergisi öhdəliyi	14	1,258,454	1,065,822
Digər öhdəliklər	20	1,861,094	2,016,988
Cəmi öhdəliklər		82,958,824	55,781,873
Kapital			
Nizamnamə kapitalı	21	50,000,000	50,000,000
İnvestisiya qiymətli kağızları üzrə xalis reallaşdırılmamış mənfəət		5,210,085	4,212,640
Bölüşdürülməmiş mənfəət		61,388,544	45,103,874
Cəmiyyətin səhmdarlarına məxsus kapital		116,598,629	99,316,514
Qeyri-nəzarət payı		13,993,500	10,693,914
Cəmi kapital		130,592,129	110,010,428
Cəmi öhdəliklər və kapital		213,550,953	165,792,301

Vüsal Abbasov
İdarə Heyətinin sədri

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası



Lalə Əfəndiyeva
Baş Maliyyə İnzibatçısı

25 iyun 2026-cı il
Bakı, Azərbaycan Respublikası

“AZRE TƏKRARSIĞORTA” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ MƏNFƏƏT VƏ YA ZƏRƏR VƏ DİGƏR MƏCMU GƏLİR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başa çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başa çatmış il üzrə (yenidən təsnifləşdirilmiş)
Sığorta gəliri	13, 22	128,051,499	96,909,484
Sığorta xidmətləri üzrə xərclər	13, 23	(67,310,825)	(50,276,617)
Saxlanılan təkrarsığorta müqavilələrindən əvvəl sığorta xidmətləri üzrə nəticələr		60,740,674	46,632,867
Təkrarsığorta haqlarının bölüşdürülməsi	13	(17,971,072)	(11,614,667)
Baş vermiş sığorta hadisələri üzrə təkrarsığortadan bərpa edilə bilən məbləğlər	13	(376,801)	2,627,870
Saxlanılan təkrarsığorta müqavilələri üzrə xalis xərclər		(18,347,873)	(8,986,797)
Sığorta xidmətləri üzrə nəticə		42,392,801	37,646,070
Verilmiş sığorta müqavilələri üçün sığorta maliyyə xərcləri	13, 23	(1,627,019)	(958,506)
Saxlanılan təkrarsığorta müqavilələri üçün təkrarsığorta maliyyə gəliri/(xərçi)	13, 23	265,976	(796,024)
Xalis sığorta maliyyə nəticəsi		41,031,758	35,891,540
Maliyyə gəlirləri	25	10,681,507	7,730,811
Əməliyyat xərcləri	26	(13,340,708)	(9,124,135)
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərləri üzrə (xərclər)/ehtimal olunan kredit zərərlərinin bərpası	9,10,13	(1,565,294)	50,323
Maliyyə xərci	27	(184,604)	(181,891)
Xarici valyutanın çevrilməsindən yaranan zərər, xalis		(212,895)	(1,464,681)
Digər gəlirlər, xalis	28	601,599	666,021
Mənfəət vergisindən əvvəl mənfəət		37,011,363	33,567,988
Mənfəət vergisi:			
Mənfəət vergisi xərci	14	(7,577,567)	(7,316,901)
İl üzrə xalis mənfəət		29,433,796	26,251,087
İl üzrə digər məcmu gəlir			
Sonradan mənfəət və ya zərərdə təsnifləşdirilməyəcək maddələr:			
Digər məcmu gəlir vasitəsilə ədalətli dəyərdə qiymətləndirilən investisiyalar üzrə artım, vergilər çıxılmaqla		1,272,905	1,800,188
İL ÜZRƏ CƏMİ MƏCMU GƏLİR		30,706,701	28,051,275
İl üzrə xalis mənfəətin aid olduğu tərəflər:			
Cəmiyyətin səhmdarlarına aid olan hissəsi		23,909,670	22,363,331
Qeyri-nəzarət payına aid olan hissəsi		5,524,126	3,887,756
		29,433,796	26,251,087
İl üzrə cəmi məcmu gəlirin:			
Cəmiyyətin səhmdarlarına aid olan hissəsi		24,907,115	23,851,871
Qeyri-nəzarət payına aid olan hissəsi		5,799,586	4,199,404
		30,706,701	28,051,275

“AZRE TƏKRARSİĞORTA” AÇIQ SƏHMDAR CƏMIYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ KAPITALDA DƏYİŞİKLİKLƏR HAQQINDA HESABAT
31 DEKABR 2025-Cİ İL TARIXINDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

	Nizamnamə kapitalı	İnvestisiya qiymətli kağızları üzrə xalis reallaşdırılmamış gəlir	Bölüşdürülməmiş mənfəət	Ana şirkətin sahiblərinə məxsus cəmi kapital	Nəzarət olunmayan iştirak payı	Cəmi kapital
1 yanvar 2024-cü il tarixinə qalıq	50,000,000	2,724,100	43,311,074	96,035,174	2,054,977	98,090,151
İl üzrə xalis mənfəət	-	-	22,363,331	22,363,331	3,887,756	26,251,087
İl üzrə digər məcmu gəlir	-	1,488,540	-	1,488,540	311,648	1,800,188
Cəmi məcmu gəlir	-	1,488,540	22,363,331	23,851,871	4,199,404	28,051,275
<i>Səhmdarlarla olan əməliyyat</i>						
Elan edilmiş dividendlər (21 sayılı Qeyd)	-	-	(19,517,413)	(19,517,413)	(1,830,225)	(21,347,638)
Qeyri-nəzarət paylarına aid nisbətə dəyişikliklər (21 sayılı Qeyd)	-	-	(1,053,118)	(1,053,118)	6,269,758	5,216,640
31 dekabr 2024-cü il tarixinə qalıq	50,000,000	4,212,640	45,103,874	99,316,514	10,693,914	110,010,428
İl üzrə xalis mənfəət	-	-	23,909,670	23,909,670	5,524,126	29,433,796
İl üzrə digər məcmu gəlir	-	997,445	-	997,445	275,460	1,272,905
Cəmi məcmu gəlir	-	997,445	23,909,670	24,907,115	5,799,586	30,706,701
<i>Səhmdarlarla olan əməliyyat</i>						
Elan edilmiş dividendlər (21 sayılı Qeyd)	-	-	(7,625,000)	(7,625,000)	(2,500,000)	(10,125,000)
31 dekabr 2025-ci il tarixinə qalıq	50,000,000	5,210,085	61,388,544	116,598,629	13,993,500	130,592,129

“AZRE TƏKRARSIĞORTA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başə çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başə çatmış il üzrə (yenidən təsnifləşdirilmiş)
ƏMƏLİYYAT FƏALİYYƏTİ			
İl üzrə mənfəət vergisindən əvvəl mənfəət		37,011,363	33,567,988
Nağdsız və qeyri-əməliyyat maddələri üzrə düzəlişlər:			
Binalar və avadanlıqlar üzrə köhnəlmə	16	417,938	349,081
İstifadə hüququ olan aktivlər üzrə köhnəlmə	17	506,752	346,949
Qeyri-maddi aktivlər üzrə amortizasiya	15	170,932	105,625
Maliyyə aktivləri üzrə ehtimal olunan kredit zərərləri üzrə xərclər/(ehtimal olunan kredit zərərlərinin bərpası)	9, 10, 13	1,565,294	(50,323)
Banklarda yerləşdirilmiş depozitlər üzrə faiz gəliri	25	(1,020,938)	(218,251)
Overnayt depozitlər üzrə faiz gəliri	25	(149,176)	(25,785)
İnvestisiya qiymətli kağızları üzrə faiz gəliri	25	(9,001,322)	(7,180,563)
Əks repo müqavilələri üzrə faiz gəliri	25	(134,498)	(34,461)
Məhdudlaşdırılmış pul vəsaitləri üzrə faiz gəliri	25	(375,573)	(271,751)
İcarə öhdəlikləri üzrə maliyyə xərci	27	184,604	181,891
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin silinməsi üzrə zərər/(mənfəət)	28	17,932	(12,960)
İcarə öhdəliklərinə xitam verilməsindən mənfəət	28	-	(8,950)
Dövriyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti		29,193,308	26,748,490
Dövriyyə kapitalında dəyişikliklər:			
Sığorta və təkrarsığorta müqaviləsi üzrə aktivlər – xalis *		(8,454,909)	455,108
Sığorta və təkrarsığorta müqaviləsi üzrə öhdəliklər – xalis *		26,507,635	5,300,509
Vergi öhdəlikləri		236,325	628,020
Digər aktivlər		(88,027)	537,673
Digər öhdəliklər		(155,894)	970,076
		<u>47,238,438</u>	<u>34,639,876</u>
Ödənilmiş mənfəət vergisi		(6,876,000)	(7,129,141)
Əməliyyat fəaliyyətindən əldə edilmiş xalis pul vəsaitləri		40,362,438	27,510,735
İNVESTİSIYA FƏALİYYƏTİ			
Banklarda depozitlərin yerləşdirilməsi		(24,450,000)	(11,600,000)
Banklarda yerləşdirilmiş depozitlərdən daxilolmalar		5,550,000	11,699,612
İnvestisiya qiymətli kağızlarının satın alınması		(69,840,479)	(57,327,478)
İnvestisiya qiymətli kağızları üzrə daxilolmalar		59,904,823	45,352,981
Məhdudlaşdırılmış pul vəsaitlərinin yerləşdirilməsi		(4,442,470)	(3,178,414)
Binalar və avadanlıqlar üzrə ödənişlər		(593,310)	(703,018)
Qeyri-maddi aktivlər üzrə ödənişlər		(498,231)	(239,760)
İnvestisiya qiymətli kağızları üzrə əldə edilmiş faiz		9,002,313	6,794,728
Bank depozitləri üzrə əldə edilmiş faiz		482,584	239,935
Məhdudlaşdırılmış pul vəsaitləri üzrə əldə edilmiş faiz		456,516	209,473
Əks repo müqavilələri üzrə əldə edilmiş faiz		134,498	34,461
Overnayt depozitləri üzrə əldə edilmiş faiz		149,176	25,785
Əmlak və avadanlıqların silinməsi üzrə daxilolmalar		-	25,656
İnvestisiya fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri		(24,144,580)	(8,666,039)

“AZRE TƏKRARSIĞORTA” AÇIQ SƏHMDAR CƏMİYYƏTİ

KONSOLIDƏ EDİLMİŞ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HAQQINDA HESABAT 31 DEKABR 2025-Cİ İL TARİXİNDƏ BAŞA ÇATMIŞ İL ÜZRƏ (Davamı)

	Qeydlər	31 dekabr 2025-ci il tarixində başə çatmış il üzrə	31 dekabr 2024-cü il tarixində başə çatmış il üzrə (yenidən təsnifləşdirilmiş)
MALİYYƏLƏŞDİRMƏ FƏALİYYƏTİ			
Səhmdarlara ödənilmiş dividendlər	21	(10,125,000)	(21,347,638)
Ödənilmiş icarə öhdəlikləri	19	(597,746)	(467,853)
Qeyri-nəzarət payından daxil olan kapital ianələri üzrə daxilolmalar	21	-	5,216,640
Maliyyələşdirmə fəaliyyəti üzrə istifadə olunan xalis pul vəsaitləri		(10,722,746)	(16,598,851)
Pul vəsaitləri və onların ekvivalentləri üzrə xalis dəyişiklik		5,495,112	2,245,845
Pul vəsaitləri və onların ekvivalentləri, ilin əvvəlinə	8	6,825,515	4,579,670
Pul vəsaitləri və onların ekvivalentləri, ilin sonuna	8	12,320,627	6,825,515

* Alınmış sığorta haqları, ödənilmiş sığorta haqları, ödənilmiş sığorta tələbləri və təkrarsığortaçılarından bərpa edilmiş tələblər barədə ətraflı məlumat üçün 13 saylı Qeydə baxın.